

Müzəffər Ordunun qüdrətli döyüş arsenalı

Müdafiə sənayesinin milli istehsalının elmi əsaslarının fundamental salnaməsi

Azərbaycan Respublikasının Elm sahəsi üzrə 2024-cü il üçün Dövlət mükafatına təqdim olunan, Türk Dünyası Araşdırıcıları Beynəlxalq Elmlər Akademiyasının Həqiqi (akademik) üzvləri, texnika elmləri doktorları, professorlar Natiq Cavadov, Elçin İsgəndərzadə və Hikmət Əsədovun "Müasir hərbi döyüş sistemlərinin effektivliyinin yüksəldilməsi üzrə kompleks elmi tədqiqatlar" adlı fundamental tədqiqat işlərini qardaş Azərbaycanın qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində şücaət göstərən Azərbaycan Ordusu üçün böyük əhəmiyyətli töhfə olaraq qəbul etmək lazımdır.


XIX-XX əsrlərdə hərb elmi sahəsində baş verən inqilablar böyük sayıda mobil vasitələrdə - tanklarda, təyyarələrdə, gəmilərdə quraşdırılan avtomatik silahların icad olunması ilə nəticələnmişdir. Yeni texnologiya və silahlara keçid üçün çox böyük maliyyə vəsaitləri tələb olunduğundan, buna ancaq varlı ölkələr nail ola bildilər.

Bu gün bir sıra ölkələr, o cümlədən də Azərbaycan faktiki olaraq öz hərbi potensialını inkişaf etdirməkdədir. Son dövrün döyüşlərini hərbi mütəxəssislər kontaktsız müharibələr hesab edirlər. Nüvə, daha sonra isə istilik-nüvə silahının meydana çıxmazı müharibə dövrlərinin ardıcıl inkişafını pozmuşdur.

Azərbaycan 44 günlük Vətən müharibəsində müharibələr tarixinə yeni bir səhifə yazdı. Bu səhifə hərb sahəsində yüksək dəqiqliyo malik silahların yaranması ilə bağlıdır. Bura, eyni zamanda yeni fiziki prinsipi silahlar, informasiya silahi və radioelektron mübarizə vasitələri də daxildir.

44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən tətbiq edilən pilotsuz uçaş aparatlarının (PUA) geniş tətbiq edilməsi hücum əməliyyatlarında şəxsi heyətin itkilərinin minumuma endirilməsi, süni intellektin tətbiq edildiyi PUA-lar üçün görünməyən düşmən obyektlərinin aşkarlaşdırılması, onların avtomatik tanınması, müşayiət edilməsi və nəticədə vurulması üçün avtonom qərar qəbul olunması perspektiv istiqamət hesab edilir. Beləliklə, bir çox xüsusiyyətləri ilə yadda qalan "Dəmir yumruq" əməliyyatı dünya hərbi ekspertləri və hərbi elm tədqiqatçıları tərəfindən yeni nəsil müharibənin elementlerinin tətbiq edildiyi müharibə kimi qəbul olunur.

Yuxarıda şərh olunanlara əsasən, görkəmli alımlar, professorlar Natiq Cavadov, Elçin İsgəndərzadə və Hikmət Əsədovun "Müasir hərbi döyüş sistemlərinin effektivliyinin yüksəldilməsi üzrə kompleks elmi tədqiqatlar" adlı geniş profilli nəzəri və tətbiqi araştırma işləri Azərbaycan hərbi elminə əvəz olunmaz töfhədir. Kitabda təqdim olunan tədqiqatlar, el-



mi araşdırımlar Azərbaycanın müdafiə qabiliyyətinin gücləndirilməsində vacib rol oynaya bilər. Təqdim olunan metod və texniki vasitələrdən Azərbaycan Respublikası Müdafiə Sənayesi nazirliyinin tabeliyində olan zavod və müəssisələrdə yeni növ və ya yeni texnologiyaya malik silahların istehsalında rəhbər texniki, texnoloji vəsait kimi istifadəsi mümkündür.

Kompleks tədqiqatlarda müəlliflər qarşıya qoyulmuş məsələlərin öhdəsinən gəlmiş, həm termal sinqaturaların hesablanması üzrə, həm də yerüstü hərbi texnikanın düşmənin infraqırmızı kəşfiyyat qurğularından yayınma üsulları üzrə mövcud metodikaları müqayisəli təhlil etmişlər. Aparılmış tədqiqatlar nəticəsində aşkar edilmişdir ki, tankların və yerüstü texnikanın infraqırmızı sinqaturu səthin emissiya əmsalından asılı olaraq əks qanunla dəyişir ki, emissiya əmsalının artması əksetmə əmsalının azalması ilə müşayiət edilir.

Tədqiqatlarda, həmçinin atmosfer zəifləməsinin sinqaturun hesabı qiymətinə təsiri təhlil edilmiş, sinqaturalın ölçmə metod və vasitələrinin xülasəsi verilmişdir. Eyni zamanda tüstü ekranı, kamuflaj və örtük çəkilməsi metodlarından istifadə etməklə termal sinqaturunun azaldılması və bununla da hərbi texnikanın düşmənin infraqırmızı kəşfiyyat vasitələrindən yayınma üsullarının təhlili verilmişdir.

Yerüstü hərbi texnikanın infraqırmızı sinqaturunun yeni model hesablanması metodikaları işlənmiş, yaxın və uzaq məsafədən ölçilməsi üsulları təklif edilmişdir.

Görünən və infraqırmızı sahədə aşkarlanma əlamətləri və aşkarlanmadan qorunma üsullarının təsnifi, yerüstü hərbi texnikanın termal şüalanmasının xarakteristikası, yaranma səbəbləri, görülməli olan əks-tədbirlər və əks-tədbir üsullarının təkmilləşdirilmiş və çox effektiv təsnifi verilmişdir. Yerüstü hərbi texnikanın infraqırmızı kəşfiyyat vasitələrindən müxtəlif yayınma üsulları analiz və sintez edilmişdir. Belə hesab etmək olar ki, çox zəruri müvafiq nəticələr əldə edilmişdir.

Fundamental tədqiqatlar zamanı elektro-lüminessent və elektroxrom örtük

materialları tətbiq edilmiş, dronlar üçün səmanın işıqlanma intensivliyinə görə monospektral, adaptiv, ampliyud üzrə idarəetmə ölçmə sisteminin əməliyyat alqoritmi, blok-sxemi və funksional sxemi yaradılmışdır.

Elektro-lüminessent və elektroxrom örtük materialı tətbiq edilmiş dronlar üçün səmanın işıqlanma intensivliyinə görə multispektral adaptiv idarəetmə - ölçmə sisteminin funksional əməliyyat alqoritmi, blok sxemi və funksional sxemi işlənilmişdir. Dronların işıqlanma intensivliyinin idarə edilməsi üsullarının effektivlik meyarları üzrə müqayisəsi optimallaşdırılmışdır.

Bələ ki, elektrolüminessent və elektroxrom örtük materialları tətbiq edilmiş dronlar üçün səmanın işıqlanma rənginə görə multispektral adaptiv idarəetmə-ölçmə sisteminin mümkün yaradılma variantlarının ilk dəfə təsnifati verilmiş, elektro-lüminessent və elektroxrom örtük materialları tətbiq edilmiş dronlar üçün səmanın işıqlanma rənginə görə multispektral adaptiv idarəetmə-ölçmə sisteminin mümkün yaradılma variantlarının sayı müəyyənləşdirilmiş, təsnifat əlamətləri üzrə variantların reallaşdırılması məsələrinə baxılmışdır.

Eyni zamanda multispektral adaptiv idarəetmə-ölçmə sisteminin əməliyyat alqoritmi işlənilmiş, sistemin blok-sxemi hazırlanmış, idarəetmə-hesablama qurğusunun funksional sxemi yaradılmış, rəngi ölçən qurğunun iki reallaşdırma variansi nəzərdən keçirilmişdir.

Tədqiqatlar zamanı hədəfi ləğv etmək üçün lazerin enerji miqdarının hesablanması metodikası işlənilmiş və lazerin ilkin tələb edilən gücü hesablanmış və optik lifli lazer silahi qurğusunun tərkibi müəyyənləşdirilmişdir.

Aydınlaşdırılmışdır ki, stratosferin orta zonası homogen mühit kimi lazer şüasının tədqiqi üçün daha çox uyğundur, optik şüa temperaturunun dəyişikliyinin lazer silahının effektivliyinə güclü təsiri vardır. Həmçinin lazer şüasından qorunma metodu işlənilmiş, bu metodun reallaşdırılmasının əməliyyat alqoritmi, sistemin blok-sxemi, funksional sxemi tərtib edilmiş və zəruri hesabat metodikaları yaradılmışdır.

Ümumilikdə götürdükdə Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyi tərəfindən Azərbaycan Respublikasının Elm sahəsi üzrə Dövlət mükafatına təqdim olunmuş "Müasir hərbi döyüş sistemlərinin effektivliyinin yüksəldilməsi üzrə kompleks elmi tədqiqatlar" adlı fundamental nəzəri və tətbiqi tədqiqat işi öz aktuallığı və innovativliyi baxımından çağdaş dünya elminin uğurlu nailiyyətlərindən biri olub, həmin mükafatı almağa tam layiqdir.

**Hayrettin İVGİN,
akademik, Türk Dünyası Araşdırıcıları
Beynəlxalq Elmlər Akademiyasının
prezidenti**